

# GÖYARCİN

7



# QURBAĞA LIBASLI GÖZEL



# GÖYƏRCİN

ISSN-0207-4710  
2012-ci il



7



TƏRCÜMƏ EDİB İSLƏYƏNİ:

Rafiq YUSİFOĞLU

RƏSSAMLAR:

Afər

İlqar

Leyla

Aytən

Kübra

## QURBAĞA LIBASLI GÖZEL

Bakı - 2012

## QUŞ QANADINDA GƏLƏN KNYAZ

Birma nağılı

Kentinq şəhərinin hakimi dünyasını dəyişdi. Onun varisi olmadığı üçün ölkə başsız qaldı. Bir hərçi-mərclik yarandı ki, gəl görəsən. Ölkənin səliqə-səhmanı tamam pozuldu. Adamlar bir-biri ilə dalaşmağa başladılar. Özlərinə yeni başçı seçə bilmədilər ki, bilmədilər.

Həmin vaxt Birmanın cənubunda bir çoban yaşayırırdı. O, çox cavan və kasib idi. Özgələrin inəklərini otarmaqla bir təhər öz başını dolandırırdı. Hər gün o özü ilə gətirdiyi çörəyin qırıntılarını quşlara səpirdi. Özü ac olsa belə quşların payını kəsmirdi. Elə ona görə də hər gün onun dövrəsində quşlar qanad çalıb uçuşurdular.

Bir dəfə həmin quşlardan biri Kentinq şəhərinin üstü ilə uçurdu. İnsanların dilini bilən bu tutuquşu öyrəndi ki, bu şəhərin adamları özlərinə başçı axtarırlar. O uçub geri qayıdanda qanadlı dostlarına gördükərini danışdı. Birdən qarğanın ağılna qəribə bir fikir gəldi və dedi:

- Bizim çoban yaxşı adamdı. Gəlin onu Kentinq şəhərinin knyazı eləyək. Əvəzində o da bizə çoxlu-çoxlu dən verər və bizim himayədarımız olar.

Quşlar uçub çobanın yanına gəldilər. Qarğası dedi:

- Çoban, ay çoban, sən knyaz olmaq istəyirsən?

Çoban dərindən ah çəkib dedi:

- Kim knyaz olmaq istəməz?

- Elə isə yekə bir zənbil toxuyub içində gir. Qalanı ilə sənin işin olmasın.

Çoban özü boyda bir zənbil toxuyub onun içində girdi. Müxtəlif quşlar dəstə ilə uçub gəldilər və həmin zənbili dimdiklərində götürüb Kentinq şəhərinə sarı uçmağa başladılar. Tutuquşu qabaqda uçur, quşlara bələdçilik edirdi. Knyaz sarayının üstündən uçanda tutuquşu dedi:

- Ey çoban, səni indi birbaşa knyaz sarayında yerə qoyacayıq. Ancaq hökmədarlıq edəndə köhnə dostlarını unutmayasan ha!

Çoban cavab verməyə imkan tapmamış quşlar yekə zənbili düz knyazın hakimlik taxtının üstünə qoyub uçub getdilər.

Bunu görünen şəhər sakınları zənbili dövrəyə aldılardı. Baxıb gördülər ki, onun içində cavan bir oğlan var. Adamlar dedilər ki, bu bizim gözlədiyimiz knyazdır, göydən düz hakimiyət taxtının üstünə enib.

Bütün şəhər sakınları axışib gəldilər və onun şərəfinə ziyaflət təşkil etdilər.

Çobanın ölkəni yaxşı, ya pis idarə etməsini heç kəs xatırlamır. Ancaq o, knyaz seçiləndən sonra hamı öz işi ilə məşğul olmağa başladı.

Quşlar da əvvəlcə pis yaşamırdılar. Onlara hər gün dən səpirdilər. Ancaq bir az keçəndən sonra knyaz öz qanadlı



dostlarını unutdu. Quşların dən payı kesildi. Onları acıdan ölmək təhlükəsi gözlədi.

Quşların başçıları qəzəbləndi. Onların qərarı qəti idi: «Knyaz bizi unudub. Onu cəzaladırmaq lazımdır».

Quşlар hiyləgər tutuquşunu çobanın yanına göndərdilər. O, saraya uçub knyaza dedi:

- Şöhrətli knyaz, bu ölkə çox balacdır. Sənə daha böyük ölkələr idarə etmək, knyazlıq yox, krallıq yaraşır. Gəl səni elə ölkələrdən birinə aparaq.

Bu təklif çobanın ağılna batdı. Vardövlət, hakimiyət hərisliyi ona güc gəldi.

Çoban həmin zənbilin içində girdi. Quşlar yənə də dəstə ilə uçub gəldilər. Zənbili dimdiklərində qaldırb uçdular, uçdular, axır ki, çobanı gətirib mal-qara otardığı kövşənə tulladılar.

Çobanın huşu başından çıxdı. Handan-hana özünə gəlib ətrafa baxanda gördü ki, lələ köçüb, yurdu qalıb. Onun vaxtılı otardığı mal-qaranı indi başqa çoban otarırdı.

Çoban dərindən bir ah çəkib ondan kənar uçan qanadlı dostlarının arxasında baxdı. Başa düşdü ki, öz vəfəsizliyinin cəzasını alır. Neyləmək olar, başqa bir çare yox idi. Çoban yenə çobanlığını eləməyə başladı.

## QARAĞAT YEYƏN GÖZƏL

Macar nağılı

Kasib bir qadının gözəl bir qızı var idi. O, qarağatdan başqa heç nə yeyə bilmirdi. Bir dəfə pulu qurtardığı üçün ana öz qızına qarağat ala bilmədi. O, çox narahat idi. Düşünürdü ki, öz qızını ölümün pəncəsindən necə xilas etsin?

Çarəsiz qadın bir məbədin həyətinə girdi. Gizlice bir zənbil qarağat yıydı. Onu aparmaq istəyəndə rahib qışqırdı:

- Ey, sən nə iş görürsən?

Qadın utandığından qıpçırmızı qızardı və hər şeyi olduğu kimi rahibə danişdi.

Rahib dedi:

- Sən kasib bir qadınsan. Qızını gətir bizim məbəddə yaşasın. Burada o, istədiyi qədər qarağat yeyə bilər.

Kasib qadının razılışmaqdan başqa bir çəresi qalmadı. Onun qarağat yeyən qızı məbəddə yaşamağa başladı...

Bir gün ölkə kralının üç oğlu ovdan qayıdarkən məbədin pəncərəsindən baxan qızı gördülər. Onlar qızı vuruldular və bərk mübahisə eleməyə başladılar. Hər biri dedi ki, bu qız mənim olmalıdır.

Səsə rahib gəldi. Məsələdən xəbərdar olanda qızı açığı tutdu. Dua oxuyub onu qızıl bir kərtənkələyə çevirdi...

Aradan xeyli vaxt keçdi. Kralın arvadı öldü. O, taxt-tacını oğllarından birinə vermək istəyirdi. Onları yanına çağırıb dedi:

-Sizin hər biriniz bir-birinizdən ağıllısınız. Kim mənim üş şərtimi yerinə yetirə bilsə, krallığı ona təhvil verəcəm.

Birinci şərt belə idi:

- Mənə eni ilə uzunu bərabər olan elə

bir gözəl don tapıb getirin ki, o paltar nişan üzüyünün içindən asanlıqla keçə bilsin.

Oğlanlar yola düşüb üç yol ayricina rast gəldilər. Gözəl, yaraşıqlı yolları böyük qardaşlar seçdilər. Tikanlı, kol-koslu yol isə kiçik qardaşa qaldı.

Böyük qardaşların hərəsi gözəl bir şəhər gedib çıxdılar və seçib-bəyəndikləri gözəl donnlardan alıb evə qayıtlılar. Kiçik qardaş isə bir daş körpünün üstünə çıxdı. Fikirləşdi ki, atamın arzusunu çətin ki, yerinə yetirə biləm.

Elə bu vaxt onun gözləri qızılı rəngli kərtənkələyə çataşdı. Kərtənkələ dile gəlib dedi:

- Ay oğlan, nə xəyalə getmisən?

Oğlan başına gələnləri danişdi. Kərtənkələ hörümçəklərdən xahiş etdi ki, bu ölçüdə gözəl bir paltar toxusunlar.

Don hazır olan kimi kiçik qardaş kərtənkələyə təşəkkürünü bildirib evlərinə qayıtlı. Büyük qardaşların aldıqları donlar gözəl olsa da, onların heç biri nişan üzüyünün içindən keçmədi. Kiçik oğlanın getirdiyi don isə üzüyün içindən asanlıqla keçdi.

Ata oğlanlarına dedi ki, indi gedib elə bir qızıl qoz alıb getirin ki, içindən bir küçük çıxsin. Elə bir küçük ki, hürəndə səsi dörd yana yayılsın.

Kiçik qardaş bu dəfə də kərtənkələnin yanına getdi. Kərtənkələ ona bir qızıl qoz verib dedi ki, bunu cibinə qoy ve evə qayıtlı.

Oğlan evə qayıdanda atası ona dedi:

- He, yəqin ki, sən də o biri qardaşların kimi əlibos qayıtmışsan?

Kiçik qardaş qozu elindən çıxarıb stolun

üstünü qoyan kimi, o paralandı və içindən balaca, bapbalaca bir küçük çıxdı. Qızıl rəngli küçük elə bərkdən hüründü ki, adamlap heyrətə gelirdi.

Ata oğlanlarına üçüncü şərtini söylədi:

- Gedin özünüzə hayat yoldaşı axtarın. Kimin gətirdiyi gəlin daha gözəl olsa, həkimiyyəti ona verəcəm.

Qardaşlar özlərinə arvad almaq üçün yola düşdülər. Kiçik qardaş yenə gəzəgəzə gəlib həmin daş körpünün üstünə çıxdı. O, nə edəcəyini bilmirdi.

Yenə də kərtənkələ onun yanına gəlib dərdini soruşdu. Oğlan kefsiz halda dedi ki, eh, dostum, bu dəfə yəqin ki, sən mənə kömək eləyə bilməyəcəksən. Dünyanın ən gözəl qızını axı mən hardan tapım?

Kərtənkələ dedi:

- Ay oğlan, sən məni götürüb bu körpüyü çirp.

Oğlan dedi:

- Yox, mən bunu eləyə bilmərəm. Çünkü sən mənə çox yaxşılıqlar elemisən.

Kərtənkələnin təkidindən sonra oğlan çar-naçar kərtənkələni divara çırıldı. Birdən möcüze baş verdi. Daşlara çırılan kərtənkələ dünya gözəlinə çevrildi.

Oğlanın çəşdiğini görən qız gülümşündü:

- Hə, məni tanımadınmı? Mən məbəddə gördüğün həmin qızam. Mən səninəm. Bizi ancaq ölüm ayıra biler.

Oğlan bərk sevindi. Onlar əl-ələ tutub evə qayıtlılar. Büyük qardaşlar da öz gəlinləri ilə gəlib çıxdılar.

Kral kiçik oğlunun gətirdiyi gəlinə baxan kimi öz qərarını verdi:

- Kral olmağa daha çox mənim kiçik oğlum layiqdir. O, öz fərasəti ilə bunu sübut elədi.

Qardaşlar da seyindilər. Onlar xoşbəxt həyat sürməyə başladılar.





## QARAĞAT YEYƏN GÖZƏL

Macar nağılı

Kasib bir qadının gözəl bir qızı var idi. O, qarağatdan başqa heç nə yeyə bilmirdi. Bir dəfə pulu qurtardığı üçün ana öz qızına qarağat ala bilmədi. O, çox narahat idi. Düşünürdü ki, öz qızını ölümün pəncəsindən necə xilas etsin?

Çarəsiz qadın bir məbədin həyətinə girdi. Gizlice bir zənbil qarağat yıydı. Onu aparmaq istəyəndə rahib qışqırdı:

- Ey, sən nə iş görürsən?

Qadın utandığından qıpçırmızı qızardı və hər şeyi olduğu kimi rahibə danişdi.

Rahib dedi:

- Sən kasib bir qadınsan. Qızını gətir bizim məbəddə yaşasın. Burada o, istədiyi qədər qarağat yeyə bilər.

Kasib qadının razılışmaqdan başqa bir çəresi qalmadı. Onun qarağat yeyən qızı məbəddə yaşamağa başladı...

Bir gün ölkə kralının üç oğlu ovdan qayıdarkən məbədin pəncərəsindən baxan qızı gördülər. Onlar qızı vuruldular və bərk mübahisə eleməyə başladılar. Hər biri dedi ki, bu qız mənim olmalıdır.

Səsə rahib gəldi. Məsələdən xəbərdar olanda qızı açığı tutdu. Dua oxuyub onu qızıl bir kərtənkələyə çevirdi...

Aradan xeyli vaxt keçdi. Kralın arvadı öldü. O, taxt-tacını oğllarından birinə vermək istəyirdi. Onları yanına çağırıb dedi:

-Sizin hər biriniz bir-birinizdən ağıllısınız. Kim mənim üş şərtimi yerinə yetirə bilsə, krallığı ona təhvil verəcəm.

Birinci şərt belə idi:

- Mənə eni ilə uzunu bərabər olan elə

bir gözəl don tapıb getirin ki, o paltar nişan üzüyünün içindən asanlıqla keçə bilsin.

Oğlanlar yola düşüb üç yol ayricina rast gəldilər. Gözəl, yaraşıqlı yolları böyük qardaşlar seçdilər. Tikanlı, kol-koslu yol isə kiçik qardaşa qaldı.

Böyük qardaşların hərəsi gözəl bir şəhəre gedib çıxdılar və seçib-bəyəndikləri gözəl donnlardan alıb evə qayıtlılar. Kiçik qardaş isə bir daş körpünün üstünə çıxdı. Fikirləşdi ki, atamın arzusunu çətin ki, yerinə yetirə biləm.

Elə bu vaxt onun gözləri qızılı rəngli kərtənkələyə çataşdı. Kərtənkələ dile gəlib dedi:

- Ay oğlan, nə xəyalə getmisən?

Oğlan başına gələnləri danişdi. Kərtənkələ hörümçəklərdən xahiş etdi ki, bu ölçündə gözəl bir paltar toxusunlar.

Don hazır olan kimi kiçik qardaş kərtənkələyə təşəkkürünü bildirib evlərinə qayıldı. Büyük qardaşların aldıqları donlar gözəl olsa da, onların heç biri nişan üzüyünün içindən keçmədi. Kiçik oğlanın getirdiyi don isə üzüyün içindən asanlıqla keçdi.

Ata oğlanlarına dedi ki, indi gedib elə bir qızıl qoz alıb getirin ki, içindən bir küçük çıxsin. Elə bir küçük ki, hürəndə səsi dörd yana yayılsın.

Kiçik qardaş bu dəfə də kərtənkələnin yanına getdi. Kərtənkələ ona bir qızıl qoz verib dedi ki, bunu cibinə qoy ve evə qayıt.

Oğlan evə qayıdanda atası ona dedi:

- He, yəqin ki, sən də o biri qardaşların kimi əlibos qayıtmışsan?

Kiçik qardaş qozu elindən çıxarıb stolun

üstünü qoyan kimi, o paralandı və içindən balaca, bapbalaca bir küçük çıxdı. Qızıl rəngli küçük elə bərkdən hüründü ki, adamlap heyrətə gelirdi.

Ata oğlanlarına üçüncü şərtini söylədi:

- Gedin özünüzə hayat yoldaşı axtarın. Kimin gətirdiyi gəlin daha gözəl olsa, həkimiyyəti ona verəcəm.

Qardaşlar özlərinə arvad almaq üçün yola düşdülər. Kiçik qardaş yenə gəzəgəzə gəlib həmin daş körpünün üstünə çıxdı. O, nə edəcəyini bilmirdi.

Yenə də kərtənkələ onun yanına gəlib dərdini soruşdu. Oğlan kefsiz halda dedi ki, eh, dostum, bu dəfə yəqin ki, sən mənə kömək eləyə bilməyəcəksən. Dünyanın ən gözəl qızını axı mən hardan tapım?

Kərtənkələ dedi:

- Ay oğlan, sən məni götürüb bu körpüyü çirp.

Oğlan dedi:

- Yox, mən bunu eləyə bilmərəm. Çünkü sən mənə çox yaxşılıqlar elemisən.

Kərtənkələnin təkidindən sonra oğlan çar-naçar kərtənkələni divara çırıldı. Birdən möcüze baş verdi. Daşlara çırılan kərtənkələ dünya gözəlinə çevrildi.

Oğlanın çəşdiğini görən qız gülümşündü:

- Hə, məni tanımadınmı? Mən məbəddə gördüğün həmin qızam. Mən səninəm. Bizi ancaq ölüm ayıra biler.

Oğlan bərk sevindi. Onlar əl-ələ tutub evə qayıtlılar. Büyük qardaşlar da öz gəlinləri ilə gəlib çıxdılar.

Kral kiçik oğlunun gətirdiyi gəlinə baxan kimi öz qərarını verdi:

- Kral olmağa daha çox mənim kiçik oğlum layiqdir. O, öz fərasəti ilə bunu sübut elədi.

Qardaşlar da seyindilər. Onlar xoşbəxt həyat sürməyə başladılar.

Rəssam  
Afər



## GÜLLÜT VƏ CAMİŞ

Filippin nağılı

Siz fikir vermisinizmi çox vaxt, xüsusən yağışlı havada camışın belinə cüllüt qonur? Camış isə bundan qətiyyən narahat olmur. Bilirsınız mı niyə belədir? Ona görə ki, camış mərcdə cüllütə uduzub.

Nə vaxtsa olan bu hadisəyə qulaq asmaq istəyirsinizmi?  
Camışla cüllüt çayın qırığında, düyü tarlalarında, bataqlıqlarda həmisişə bir yerdə olsalar belə bir-birlərini sevmirdilər.

Bir dəfə camış qürurunu sindirib cüllütə dedi ki, gel dost olaq.

Cüllüt razılaşdı.

Camış dedi ki, ancaq əvvəlcə gəl mərc gəlek. Görek çaydan kim daha çox su içə bilər.

Cüllüt dedi:

- Gör sən nə boydasan, əlbəttə, sən daha çox su içərsən.

Sonra cüllütün ağlinə nə gəldisə, razılaşdı.

Onlar səhəri gün görüşməyi qərara aldılar. Şərtləri de belə oldu ki, çox su içən yox, çayın suyunu azaldan qalib hesab olunacaq. Özü də kim qalib gəlsə, ömürlük o birisinin üstündə hakimlik edəcək.

Şərtləşdikdən sonra hərə öz evinə getdi. Cüllüt isə çayın üstü ilə uçub onun suyunun enib-qalxma, çoxalıb-azalma vaxtını öyrəndi. Başa düşdü ki, səhər-səhər çayın suyu artır, günorta üstü isə azalır.



Səhəri gün günəş təzəcə çıxanda heyvanlar və quşlar çayın sahilinə toplasırlar. Hami maraqla yarışın necə qurtaracağını gözləyirdi.

Birinci camış su içməyə başladı. O, suyu içir, içir, doymaq bilmirdi. Heyvanlar və quşlar fikirləşdilər ki, belə getsə, camış suyun hamısını içib qurtaracaq. Ancaq belə olmadı, qarnı dam boyda olan camış huşunu itirib yere yixıldı.

Quşlar və heyvanlar cüllütə dedilər ki, indi də sən özünü yoxla. Hiyləgər cüllüt tələsmədi. Dedi ki, camış özüne gələnəcən mən heç nə eləyən deyiləm. Qoy özü görsün ki, mən ondan nə qədər güclüyəm.

Bir neçə saatdan sonra camış ayıldı. Cüllüt başa düşdü ki, çayın suyunun azalmasına ləp az qalib. O, çaya girdi və nazik, uzun dimdiyini suya saldı, özünü elə göstərdi ki, guya su içir. Aradan xeyli keçdi. Birdən heyvanlar və quşlar təəccübəndlər. Çayın suyu əhəmiyyətli dərəcədə azalmağa başladı.

Heyvanlar, quşlar çığırışdılardı:

- Ora baxın, ora baxın, su azalır. Belə getsə, cüllüt çayı qurudacaq.

Camış məğlub olduğunu boynuna aldi. Heyvanlar, quşlar xahiş elədilər ki, cüllüt çayı qurutmasın.

Cüllütə də elə bu lazımdı. O, qalib əda ilə dimdiyini sudan çəkdi.

Belə deyirlər ki, elə o vaxtdan cüllüt kefi istəyəndə camışın belinə minir.

Camış isə mərcdə ududuğu üçün ona bir söz deyə bilmir.

## İTƏN PUL KİSƏSİ

Amxar (Afrika) nağılı

Çar Tevodrosun hakimiyyəti illərində bir tacir yaşayırırdı. O, bir yerdə aldığı mali aparib ayrı yerde satar, çoxlu pul qazanardı.

Bir dəfə həmin tacir çayın sahilindəki gözəl bir guşədə yemək yedi, istirahət elədi. Sonra öz karvanı ile yoluna davam elədi. Bir xeyli gedəndən sonra onun yadına düşdü ki, pul kisəsi istirahət elədiyi yerde qalıb.

Tacir cəld geri qayıtdı ki, yüz manat pul olan kisəsini götürsün. Ancaq gördü ki, kisə yoxdu, onun istirahət elədiyi yerde isə başqa bir adam əyleşib. Həmin adam tacirdən soruşdu:

- Nə axtarırsan?
- Pulumu itirmişəm.
- Nə qədər pul itirmisən?
- Yüz manat, - tacir cavab verdi.

Tanış olmayan adam sevindi:

- Hə, o pulları mən tapmışam. Bu da sizin pul kisəniz.
- Tacir pulunu aldı. Birdən ağılna nə geldisə, dəbbələyib dedi:
- Mənim pul kisəmin içinde yüz yox, iki yüz manat var idi.

Pul tapan kişi təəccübləndi:



- Ola bilməz. Mənim tapdığım bu pul kisəsinin içinde cəmi yüz manat var idi. Asan qazanc əldə etmək istəyən tacir israr elədi ki, yox, mənim pul kisəmin içinde yüz yox, iki yüz manat var idi. Onlar birlikdə çar Tevodrosun yanına gedib başlarına gələni danışdılar. Çar onları diqqətlə dinləyib tacirdən soruşdu:

- Sən nə qədər pul itirmisən?
- İki yüz manat.
- Sən nə qədər pul tapmışan?- Çar o biri adamdan soruşdu.

Heç nədən şərə düşən cavab verdi:

- Yüz manat.
- Ağılı çar şikayətçilərin ikisini də diqqətlə dinləyib tacirə dedi:

- Madam ki, sən iki yüz manat itirmisən, demək, bu pul kisəsi sənin deyil. Həmin kisəni kim tapsa, ondan da alarsan. Yüz manat tapan isə həmin pulu halal mali kimi özünə götürə bilər. Əgər kimsə yüz manat itirdiyini söyləsə, həmin pulu mən özüm ödəyəcəm.

Tamahkar tacir yana-yana qaldı. Namuslu kişi isə pulu cibinə qoyub, öz işlərinin dalınca getdi.

## AĞILLI XORUZ

Xaus (Afrika) nağılı

Bir dəfə xoruz öz qohumlarının yanına gedirdi. Yolda onun qarşısına pişik çıxdı. Hiyləgər pişik düşündü: «Nə əti yeməli xoruzdu!»

Özü isə dedi:

- Xoruz, hara gedirsən?
- Dünyasını dəyişən dayının xatirəsini yad etməyə gedirəm.

Pişik hiyləgərcəsinə miyoldadı:

- Onda mən də səninlə gedim.
- Xoruz hiss elədi ki, pişiyin fikri ayırdı.

Ona görə dedi:

- Nə deyirəm, onda üçümüz birlikdə gedərik. İt də mənimlə birlikdə yas yerinə getmək istəyir.

Pişik bərk qorxdı, ancaq özünü sindirmədi. Bir az gedəndən sonra dedi:

- Yox, mənim başqa işim var. Sizinlə gedə bilməyəcəyəm.
- Beləliklə, ağilli xoruz pişkdən öz canını qurtardı.

Bir şəhərdə tacir oğlu və arvadı ilə yaşayırırdı. Bir dəfə qəfəsdəki bülbüл oxuyanda tacir dedi:

- Əgər bu bülbüлün oxuyanda nə söylədiyini bilsəydim, bütün vərdəltimi ona verərdim.

Altı yaşlı uşaq atasına baxıb söylədi:

- Bülbüл deyir ki, bir müddətdən sonra siz mənim qulluqcum olacaqsınız. Biriniz elime su tökəcək, o biriniz dəsmal getirəcəksiniz.

Söz tacirə və onun arvadına çox pis təsir elədi. Gecə uşaq yatanda onu balaca bir qayığa qoyub dənizə buraxdilar.

Elə bu vaxt quş qəfəsdən çıxıb uşağıın yanına uçdu və onun ciyinini qondu.

Dənizdə üzən bir nəhəng gəminin kapitanı təsadüfən qayığı gördü. O, uşağı xilas edib oğulluğa götürdü:

Bir gün oğlan gəmiçiyyə dedi:

- Mənim bülbüлüm söyləyir ki, üzüb geriyə qayıtsanız, firtına bütün dor ağaclarını qıracaq, yelkənləri dağıdacaq.

Kapitan oğlanın sözünə əhəmiyyət vermədi. Birdən firtına qopdu və yelkənləri para-para eləyib dənizə atdı.

Bu hadisədən sonra kapitan öz oğulluğunun bütün dediklərinə inandı və xeyir tapdı.

Gəmi üzüb bir şəhərin limanında

lövbər saldı. Eşitdilər ki, hər gün kralın pəncəresinin qabağında qarğalar uçusur və əcaib səslə qarlıdaşırlar.

Bu qarğaların səsindən dəhşətə gələn kral söz verib ki, kim onların səsini kəsə bilsə, öz kiçik qızını ona verəcək.

Bunu eşidən oğlan atalığından icazə alıb kralın yanına getdi. Xahiş elədi ki, onu qarğalar qarlıdaşan yerə aparsınlar.

Oğlan diqqətlə qarğaları dinləyib dedi:

- Kral sağ olsun, bu qarğalardan biri ata, biri ana, o biri isə onların oğludur. Qarğalar mübahisə edirlər ki, bala qarğı kimə məxsusdur və istəyirlər ki, onlara siz məsləhət verəsiniz.

Kral dedi:

- Əlbəttə, oğul atanın olmalıdır.

Bu sözü eşidən kimi qarğalar uçub getdirilər və bir də geri qayıtmadılar.

Kral öz qızını quş dili bilən oğlana verdi.

Bir gün gənc ər-arvad səyahətə çıxdılar. Onlar bir şəhərdə gecələməli oldular. Bir qulluqçu kişi su tökdü ki, oğlan əlini yusun. Qulluqçu qadın isə sahzadə əlini qurulasın deyə dəsmal getirdi.

Birdən oğlan ata-anasını tanıdı və kimliyini söylədi. Oğlan ata-anasının ayaqlarına yixılıb sevincindən ağladı. Sonra onlar birlikdə xoşbəxt ömrə sürməyə başladılar.

## Quş dili

Rus xalq nağılı





## Fil necə əmələ gəldi

Xaus nağılı (Afrika)

Qədim zamanlarda fil yox idi. Bir dəfə müharibə vaxtı bir insan baş götürüb meşəyə qaçıdı. Meşədə çoxlu vəhşi heyvan görən insan bərk qorxdu. Onlardan qaçıb bir dalda yerde gizləndi. Onu gizləndiyi yerdə yuxu tutdu.

Heyvanlar insanı gördülər. Onlar bir-bir növbə ilə yatan adamın yanına geldilər. Hərə öz dərisindən bir parça kəsib insanın dərisinə yapışdırıldı. Dərilər o qədər çoxaldı ki, insan onların altında görünməz oldu.

İnsan yuxudan ayıllıb ayağa qalxanda özünü tanımadı. Beləliklə, o file çevrildi. Sonrakı fillərin hamısı ondan əmələ gəldilər.

Rəssam  
Kübra

## İKİ KASİB

Xaus nağılı (Afrika)

Bir kasib adam var idi. Onun birçə kəmərdən başqa heç nəyi, nə yeməyi, nə geyimi, nə də paltarı var idi. Həmin adam çarın yanına gedib dedi:

-Belə yaşamaqdan bezmişəm, ölsəm bundan yaxşıdı. Bir kəmərdən başqa heç nəyin sahibi deyiləm. Mənim kasılığım o qədər böyükdü ki, yaxşısı budur emr eləyin məni öldürsünler.

- Yaxşı! - Çar bunu deyib emr etdi ki, həmin kasibи aparib assınlar.

Elə bu vaxt yol ilə başqa bir kasib keçirdi. O, adamlara yaxınlaşib yalvardı:

- Bu kişini öldürəndə onun kəmərini mənə verin.

Bu sözü eşidəndə birinci kasib ah çekdi:

- Oh saxlayın! Məni öldürməyin. Ça-

ra deyiləsi sözüm var.

Kasibi çarın yanına apardılar. O, çara yalvardı:

- Hökmədar, emr eləyin məni öldürməsin-lər. Sən demə yer üzündə məndən də kasib adam var imiş. Onu görəndən sonra qətiyyən ölməyim gəlmir.

Çar güldü:

- Çıx öz yolunla get. Taleyinə şükr elə ki, yer üzündə səndən də kasib adamlar var.

Bu da nağılin sonu.





## ÇAR VƏ ƏKİNCİ

(Rus xalq nağılı)

Bir kəndli böyük yoluñ yaxınlığındañ tarlada yer şumlayırdı. Təsadüfən libasını dəyişib yoldan keçən çar onunla üzbeüz dayanıb dedi:

-Allah qüvvət versin!  
-Çox sağ ol, xeyirxah insan! (Kəndli qarışındakının çar olduğunu bilmirdi.)  
Çar kəndlidən soruşdu:  
-Bu qədər ki zəhmət çekirsən, bir şey qazana bilirsənmi?  
-Bəli, yaxşı məhsul olanda səksən manat qazana bilirəm.  
- O pulu hara xərcleyirsən?  
-İyirmi manatı özüme xərcleyirəm, iyirmi manat verib borcumu qaytarıram, iyirmi manatı borc verir, iyirmi manatı isə pəncərədən atıram.

Çar təccübəldi və kəndlidən soruşdu:  
-Qardaş, kimə borcunu qaytarırsən, kimə borc verirsən? Nə üçün pulunu pəncərədən atısan?

Kəndli dedi:  
-Atamı yedizdirirəm, deməli ona borcumu qaytarıram. Oğlumu yedizdirməklə ona borc verirəm ki, böyüyəndə məni saxlasın. Qızımı yedizdirməklə pulumu çölə atıram. Çünkü o, ailə qurub başqa evə köçəcək...

Adı kəndlinin verdiyi bu cavab çarın çox xoşuna gəldi. O, kəndliyə çoxlu pul bağışladı.

## AĞCAQAYIN VƏ ÜÇ ŞAHİN

(Rus xalq nağılı)

Hərbi xidmətini başa vuran bir əsgər öz vətəninə qayıdırdı. Yolda o, bir cadugərə rast gəldi. Cadugər dedi:

-Dayan oğlan! Hara gedirsən!  
-Eve.  
-Evdə sənin nə atan, anan, nə də qohumun var. Xaxşısı budur burda qalib mənə qulluq elə.  
-Bu necə qulluqdu?

-Çox asan. Mən mavi dənizin o sahilinə qızlarımın toyuna gedirəm. Mən qayıdır gələnə qədər bu üç şahının keşiyini çəkərsən.

Oğlan razılışdı. Cadugər çıxbı getdi. Oğlan isə onun evindəki otaqları gəzməyə başladı. Sonra darixib baxçaya getdi. Bir ağcaqayın ağacı dil açıb dedi:

-Ay oğlan, kəndə gedib keşidən xahiş elə ki, indiye qədər yuxusunda görmədiyə bir şeyi sənə bağışlasın.

Keşiş əsgərə bir kitab verdi. Əsgər kitabı götürüb ağcaqayın ağacının yanına gətirdi. Ağcaqayın oğlana təşəkkürünü bildirdi və xahiş elədi ki, həmin kitabı oxusun.

Oğlan üç gün-üç gecə kitab oxudu. Ağcaqayın gözəl bir qızə çevrildi. O, əsgəri öpüb dedi:

-Mən çar qızıyam. Cadugər məni oğurlayıb ağcaqayına döndərmüşdi. Qardaşlarım məni xilas etmək istəyəndə onları da şahinə çevirdi.

Qız bu sözləri deyib qurtaran kimi şahinlər uçub getdilər. Onlar yere qonan kimi üç gözəl şahzadəyə döndülər və onları xilas edən əsgərə təşəkkür etdilər.

Onlar birlikdə saraya qayıtdılar. Çar və çariça çox sevindilər. Onlar öz qızlarını əsgərə əre verdilər və xoşbəxt günlər yaşadılar.





## QURBAĞA LIBASLI GÖZƏL

(Mom (Birma) nağılı)

Qədim zamanlarda bir qoca və bir qarı yaşayırırdı. Onların yeddi qızı var idi. Yeddinci qız adam dilində danışa bilsə də qurbağa idi...

Bir gün ölkənin kralı oğluna qız seçmək üçün sarayda şənlik düzəltdi. Bunu eşidən qızların hamısı axışib ora getdilər. Bacılar da bəxtlərini sinamaq məqsədile bəzənib-düzenib yola düşdülər. Qurbağa bacı nə qədər yalvardısa, onu özləri ilə aparmadılar.

Bacılar gedəndən sonra qurbağa sudan kənara çıxdı və tullan-tullana getməyə başladı. Kolluqda öz qurbağa paltarını çıxarıb, ay parçası kimi gözəl bir qızı çevrildi.

Ölkənin müxtəlif yerlərindən gələn qızlar şahzadənin xoşuna gəlmək üçün min oyunda çıxırdılar. Şahzadənin gözü isə qurbağa donlu gözələ düşmüşdü.

Mərasim bitəndən sonra hərə çıxb öz evinə getdi. Şahzadə isə gizlicə qızı izləməyə başladı ki, onun kimliyini öyrənsin. O, hər şeyi qızın kolluqda libasını dəyişib qurbağaya dönməsini, bir həyətə girməsini və tullanıb hovuza girməsini öz gözləri ilə gördü...

Bir həftədən sonra kralın elçiləri yeddi qızı olan qocanın evinə getdilər. Həyecandan qızların ürəyi tir-tir əsirdi. Elçilər isə onların heç birinə məhəl qoymadan qurbağa qızı hovuzdan çıxarıb apardılar.

Şahzadənin o qədər gözəl qızların içindən bir qurbağanı seçməsi kralı

qəzəbləndirdi. O, oğlunu da, qurbağanı da saraydan qovdu.

Şahzadə ilə şəhərin kənarında yaşamaya başladılar. Qurbağa isə bir dəfə də olsun öz libasını dəyişib qızı çevrilməmişdi. Oğlan her gün yuxuda öz gözəl sevgilisini görüb xoşbəxt olsa da, ayılanda özünü bədBəxt sanırdı.

Bir gecə oğlan özünü yalandan yuxuluşa vurdu. Gözünün altı ilə qurbağaya baxmağa başladı. Qurbağa şahzadənin yatdığını güman edib, qurbağa libasını çıxarıb atdı.

Oğlan qəflətən yatağından qalxıb qurbağa libasını oda atdı. Qurbağa paltarı yanandan sonra qız bir daha qurbağaya çevrilə bilmədi. O elə həmisiər gözəllər gözəli olaraq qaldı.

Oğlan özünü xoşbəxtlər xoşbəxti hesab etməyə başladı.

Xəbər ölkənin kralına çatdı. O da çox sevindi. Oğlu ilə dünya gözəli olan həmin qızı toy elədi.

Gəlin elə gözəl, elə gözəl idi ki, onu sözə ifade etmək mümkün deyildi. Məhəbbət qurbağanı da dünya gözəlinə çevirmek qüdrətində imiş...

Rəssam  
Leyla

İbtidai sinif şagirdləri  
və məktəbəqədər  
azyaşlı uşaqlar üçün  
aylıq jurnal

 1958-ci ildən çıxır

 Təsisçi:  
Azərbaycan Gənclər İttifaqı

 Baş redaktor  
Rafiq Yusifoğlu

 Redaksiya heyəti:  
Ağacan Əhmədov  
Zahid Xəlil  
İlyas Tapdıq  
Məhərrəm Qasımlı  
Qəşəm İsbəyli  
Günel Almaz

 Məsul katib  
İlqar Mehdiyev

 Bədii redaktor  
Arif Hüseynov

 Dizayner -rəssam  
Kübra Salamova

 Redaksiyanın ünvanı:  
Bakı - AZ 1073,  
Mətbuat prospekti,  
529-cu məhəllə.  
Telefon: 439 08 53

Çapı imzalanıb: 24.05.12  
Sifariş: 1819  
Tiraj: 1500  
Kağız formatı: 60:90/118  
Cap vəraqi: 2,5  
Hesab-naşr vəraqi: 3,93  
Ofset üsulu ilə çap olunub.

Bakı  
"Azərbaycan" nəşriyyatının  
mətbəsi

Lisenziya № 022328

Üz qabığındaki rəsm:  
Leyla Salamovanınadır

# KİTABIN İÇİNDEKİLER

 QUŞ QANADINDA GƏLƏN KNYAZ ..... 4-5

 QARAĞAT YEYƏN GÖZƏL ..... 6-7

 CÜLLÜT VƏ CAMİŞ ..... 8-9

 İTƏN PUL KİSƏSİ ..... 10-11

 AĞILLI XORUZ ..... 11

 QUŞ DİLİ ..... 12-13

 FİL NECƏ ƏMƏLƏ GÖLDİ ..... 14

 İKİ KASIB ..... 15

 ÇAR VƏ ƏKİNÇİ ..... 16

 AĞCAQAYIN VƏ ÜÇ ŞAHİN ..... 17

 QURBAĞA LIBASLI GÖZƏL ..... 18-19